

Səkinə HACIYEVA

Azərbaycan Turizm və Mənecment Universiteti,

iqtisad üzrə fəlsəfə doktoru, dosent

hajiyevasakina@yahoo.com

Samir YUNİSZADƏ

Azərbaycan Turizm və Mənecment Universiteti, magistr

s.yuniszade@yahoo.com

**MALİYYƏ İNFRASTRUKTURUNUN İNSTİTÜSİONAL
TƏNZİMLƏNMƏSİ PROBLEMLƏRİNİN
NƏZƏRİ-METODOLOJİ ƏSASLARI**

**THEORETICAL AND METHODOLOGICAL BASES OF THE
PROBLEMS OF INSTITUTIONAL REGULATION OF FINANCIAL
INFRASTRUCTURE**

**ТЕОРЕТИКО-МЕТОДОЛОГИЧЕСКИЕ ОСНОВЫ ПРОБЛЕМ
ИНСТИТУЦИОНАЛЬНОГО РЕГУЛИРОВАНИЯ ФИНАНСОВОЙ
ИНФРАСТРУКТУРЫ**

Xülasə: Müasir şəraitdə maliyyə bazarları mülkiyyət formasından asılı olmayaraq həm makroiqtisadi səviyyədə, həm də dövlət səviyəsində onların maliyyə resursları ilə təmin edilməsində mühüm rol oynayır. Bu o deməkdir ki, maliyyə bazarı olmadan bazar iqtisadiyyatının inkişafına nail olmaq mümkün deyil. O, pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və sferası olub maliyyə münasibətləri sistemində alqışatçı münasibətlərinin məcmusunu ifadə edir.

Açar sözlər: maliyyə infrastruktur, institusional tənzimləmə, maliyyə bazarları, maliyyə institutları, milli institusional sistem və s.

Abstract: In modern conditions, financial markets, regardless of the form of ownership, play an important role in providing them with financial resources, both at the macroeconomic level and at the state level. This means that it is impossible to achieve the development of a market economy without a financial market. It is a special form and sphere of organization of cash flows and represents the sum of sales relations in the system of financial relations.

Keywords: financial infrastructure, institutional regulation, financial markets, financial institutions, national institutional system, etc.

Резюме: В современных условиях финансовые рынки независимо от формы собственности играют важную роль в обеспечении их финансовыми ресурсами как на макроэкономическом, так и на государственном уровне. Это означает, что без финансового рынка невозможно добиться развития рыночной экономики. Это особая форма и сфера организации денежных потоков и представляет собой сумму торговых отношений в системе финансовых отношений.

Ключевые слова: финансовая инфраструктура, институциональное регулирование, финансовые рынки, финансовые институты, национальная институциональная система и др.

Giriş. Maliyyə infrastrukturunu bütünlüklü maliyyə sisteminin fəaliyyəti üçün əlverişli şərait yaradan institutların və elementlərin məcmusudur. Bura aşağıdakılardır:

- maliyyənin idarə olunması orqanları sistemləri;
- normativ qanunvericilik bazaları;
- mütləqəssislərin hazırlanması;
- maliyyə bazarının infrastrukturunu;
- ixtisaslaşdırılmış istehsalat (qiymətli kağızlar, pul əskinasları, maliyyə sənədləşməsi).

Mövzunun aktuallığı. Maliyyə infrastrukturunu obyektiv mövcud olan iqtisadi kateqoriya və iqtisadi dinamikanın əsas amillərindən biridir. Maliyyə kapitalının kritik ölçüsü, sosial sistemin kapitalının yüksılma dərəcəsi ilə ümumi istehlak miqyası arasındaki ziddiyətlərin aradan qaldırmasına imkan yaratmaqdadır.

Maliyyə infrastrukturunun inkişafı problemləri fəal şəkildə müzakirə olunmaqdadır. Lakin tədqiqatların əksariyyəti nəzəri əsasları kifayət qədər olmayan tətbiq edilmiş konsepsiyanın inkişafına yönəldilmişdir. İnkişaf etmiş maliyyə infrastrukturunun olması bir ölkəyə (bölgəyə) investisiyaların cəlb edilməsində, onların rasional yerləşdirilməsində və müvafiq olaraq ərazinin davamlı iqtisadi inkişafının təmin edilməsində ən vacib amillərdən biridir. Davamlı inkişaf üçün maliyyə infrastrukturunun əhəmiyyəti bu məsələyə olan elmi maraqlı izah edir. Xüsusilə, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək lazımdır, bunun üçün maliyyə infrastrukturunun tərkib hissələri, ölkə və bölgə iqtisadiyyatındaki yeri müəyyənləşdirilməlidir [1].

Metodologiya sahəsində: maliyyə bazarı, onun infrastrukturunu və onların tənzimlənməsi mexanizmi anlayışlarını formalasdırmaq və məzmununu üzə çıxarmaq;

- maliyyə bazarının tənzimlənməsi üzrə təşkilati-iqtisadi mexanizminin fəaliyyəti prosesində investorlar, maliyyə alıcıları və maliyyə institutları arasında qarşılıqlı əlaqənin təşkilinin metodoloji əsaslarını müəyyən etmək;

- Azərbaycan maliyyə bazarının tənzimlənməsi problemlərini və onların maliyyə bazarı infrastruktur elementləri ilə münabiqətdə təzahürlerini aşkar etmək;

- maliyyə bazarlarının tənzimlənməsi üzrə xarici nəzəriyyəni və təcrübəni analiz etmək, inkişaf etmiş maliyyə bazarlarının tənzimlənmə mexanizmlərinin inkişaf tendensiyalarını və keçid iqtisadiyyatlı ölkələrdə onların tənzimlənməsi üzrə təşkilati-iqtisadi əsasların formalasdırılması xüsusiyyətlərini aşkar etmək;

- Azərbaycan maliyyə bazarları infrastrukturunun tənzimlənməsi üsullarının məzmununu təşkilati-iqtisadi tənzimləmə mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlərin əsaslandırılması nöqtəyi-nəzərindən analiz etmək;

- maliyyə bazarında özünü tənzimləmə ilə dövlət tənzimləməsi arasında rasionəl nisbətlərin müəyyən edilməsi üçün metodoloji əsaslar hazırlamaq;

- maliyyə bazarı meqətzənləyicisinin qurulması metodologiyasını hazırlamaq ki, bu metodologiyanın istifadə edilməsi investisiyaların cəlb edilməsi və maliyyə resurslarının yenidən bölüşdürülməsi sahəsində idarəetmə qərarlarının səmərəliliyini artırmaq imkanını verəcək.

Maliyyə infrastrukturunun fəaliyyəti genişləndikcə maliyyə bazarının formalasdırmasında və inkişafında nəzərə çarpacaq dərəcədə irəliləyiş baş verir. Belə ki, müxtəlif mülkiyyət formaları müəssisələri arasında vəsaitçilik edən bazar subyektləri iqtisadi resursların dövriyyəsinin başa çatdırılmasında aparıcı rol oynayır, kommersiya uğurlarının əldə edilməsinə kömək edir.

Müasir iqtisadi ədəbiyyatın təhlili XX əsrin 50-70-ci illərindən sonra maliyyə infrastrukturuna dair nəşrlərin və nəzəri tədqiqatların sayının xeyli azaldığını dair nüticəyə gətirib çıxarıır. Maliyyə infrastrukturunun təsirindəki qeyri-müəyyənlik, qeyri-maliyyə sektorunun və bütövlükdə milli iqtisadiyyatın uzunmüddətli inkişaf strategiyası ilə əlaqəli ayrılmaz bir konsepsiyanının olmamasının müəyyənləşdirdir.

Maliyyə infrastrukturunun inkişaf səviyyəsini və iqtisadi böyümənin qarşılıqlı təsiri səbəbindən "ikitaraflı səbəblilik" fərziyyəsini həyata keçirmək üçün effektiv vəsaitlərin inkişaf etdirilməsinə ehtiyac, maliyyə kapitalının artımının real sektorun sürətindən artıqlığının əldə edilməsi iqtisadi böhranların səbəbi tezisin mövzusunun seçilməsini, nəzəri və praktik əhəmiyyətini əvvəlcədən müəyyənləşdirmişdir. Müəssisələrin sahiliyində özüñümaliyyələşdirmə prinsipini isə maliyyə metodlarının tərkib elementi kimi dəhaç onların istehsal etdikləri məhsula xərclənən maliyyə vəsaitlərinin tam olaraq və doğru bir zamanda geri qaytarmağa həmçinin öz daxili

mənbələr hesabına maliyyə qoyuluşlarını stabil şəkildə arturaraq istehsalı inkişaf etdirməyə əsaslanır.

Kollegiallıq prinsipi, müəssisədə maliyyə fəaliyyətinin idarə olunması zamanı rəhbərlərin və müəyyən strukturlar üzrə cavabdeh şəxslərin kollektiv qərarlar hazırlanmasını nəzərdə tutur. Belə olduqda isə hər hansı bir meydana çıxan problem zamanı kollektiv şəkildə qərar qəbul edilir və nəticədə bu müəssisənin fəaliyyətinin səmərəli təşkilinə də təsir göstərir.

Bu gün "maliyyə infrastruktur" tərifi bəzi hallarda elmi ədəbiyyatda istifadə olunsa da, iqtisadiyyat və maliyyə ilə bağlı heç bir ensiklopedik nəşrdə verilmədiyindən hələ geniş tətbiq tapmamışdır. İndiyyə qədər bu terminin ayrı-ayrı müəlliflər tərəfindən istifadəsi təsadüfi bir xarakter daşıyır və müvafiq izahat və əsaslandırmalarla müşayiət olunmur. Bu, əsasən maliyyə sistemi nəzərdən keçirildikdə təfsirin müxtalif aspektlərindən baş vermişdir.

Iqtisadi nəzəriyyənin əsaslarına dair dərsliyin müəllifləri maliyyə infrastrukturunu dövlətin maliyyə sisteminin bir hissəsi olaraq müəyyənmişdir. Bəlkə, qanunvericilik, tənzimləmə, elmi, metodoloji və kadr təminatına, həmçinin maliyyə institutları sisteminə istinad etmişdir. Bu yanaşma ilə razılışmaq kifayət qədər çatdırır, çünki seçilmiş elementlərin öz məzmunu və məqsədləri baxımından bir bütöv halında birləşdirilə biləməsi üçün çox fərqləi olması vacibdir. Eyni zamanda, ayrı-ayrı komponentlərin (məsələn, işçi heyəti) məzmunu qeyri-maliyyə xarakterlidir. Digər alımlar maliyyə infrastrukturunu əsas maliyyə sahələrindən biri - maliyyə bazarı və maliyyə idarəetmə orqanlarının sistemi kimi başa düşürərlər.

Yeni iqtisadiyyat çərçivəsində yüksək texnologiyalı innovativ texnologiyalara əsaslanan kənd təsərrüfatı, sənaye və xidmət sektoru formalasılır. Bəlkə ki, sənaye iqtisadiyyatında informasiya inqilabının mahiyyəti ondan qaynaqlanır ki, informasiya texnologiyaları fəaliyyət növlərini deyil, simvolları işləmək və anlamaq qabiliyyətini dayışdırır və yeni biliklər yaradır. [2, s. 18]. Bütün elm adamları, post-sənaye cəmiyyətində yeniliyin xüsusi rolunu tanıyırlar. İnstitusionalist D. Bell nəzəri biliklərin burada yeniliklərin və intellektual texnologiyaların əsasını təşkil etdiyinə diqqət çəkmışdır.

D.Bell bu cəmiyyəti əvvəlkilərdən fərqləndirən üç əsas xüsusiyyətlə səciyyələndirmiştir:

- sonayedən xidmət cəmiyyətinə kecid;
- texnoloji yeniliyin tətbiqi üçün biliklərin həllədici əhəmiyyəti;
- yeni bir intellektual texnologiyadan təhlil və qərar vermə nəzəriyyəsi üçün əsas vasitə halına gətirilməsi.

P. Druckerə görə, postindustrial cəmiyyət üç inqilab nəticəsində formalasır və bunun arxasında biliyin rolunun artmasının üç mərhələsi var:

I mərhələ - 18-ci əsrin sonu - 19-cu əsrin əvvəllerindəki istehsal, sənətkarlıq istehsalundan maşına, fabrik istehsalına keçiddən ibarət olan sənaye inqilabı;

II mərhələ - əmək məhsuldarlığında inqilab (19-cu əsrin ikinci yarısı) - bilik əmək alətlərini, texnologiyalarını və yeni məhsul növlərini inkişaf etdirmək üçün istifadə olunmaga başlamışdır;

III mərhələ - idarəetmədə inqilab (XX əsrin ortaları) - yeni biliklərin istehsalı üçün bilik lazımdır.

Bələliklə, əməyin biliklə əvəzlənməsi, yəni sırf texniki bacarıqlardan intellektual vəzifəyətə keçməsi baş vermişdir. Deyə bilsək ki, postindustrial cəmiyyətin formallaşmasının əsas, əvvəlcədən təyin olunmuş əlamətidir. Bu səbəbdən "informasiya cəmiyyəti", "bilik cəmiyyəti", "informasiya iqtisadiyyatı", "intellektual iqtisadiyyat" ifadələrinin istifadəsi təsadüfi deyil. Biliyin əməyi əvəzləməsi ilə əlaqəli köklü dəyişikliklərin dərinliyi ondadır ki, "sistematik formada bilik mənbələrinin praktik işlənməsində iştirak etdikdə (ixtira və ya təşkilati inkişaf şəklində), demək mümkündür ki dəyər mənbəyi rolunu oynayan əmək deyil, bilik dir". Bu halda dəyərin əmək nəzəriyyəsi "bilik tərəfindən yaradılan dəyər" nəzəriyyəsi ilə əvəz olunur. Bu nəzəriyyənin banisi T.Sakayanın vurguladığı kimi "... biliyin yaradıldığı dəyərlərin hərəkətverici qüvvə olduğu yeni bir mədəniyyət mərhələsinə qədəm qoyurq".

Innovativ inkişaf növü yeniliklər və dəyişikliklər impulslarının sistemin özü tərəfindən yaradıldığı və onun içində yerləşməsi ilə xarakterizə olunur.

Bununla birləşdə, texnologiyaların bir-birinə bağlanmasıın əyləc mexanizmi rolunu oynaya biləcəyi və bunlardan birindən yeniliklərin əlaqəli texnologiya və texnikaların bahalı inkişafına məcbur etdiyi bir vəzifət mümkündür. Yenilikçi bir növün sistem yaradan prinsipi, elmi idrak metodunun cəmiyyət hayatının bütün sahələrinə və formalarına yayılmasına əsaslanan yeniliklərin axtarışı, hazırlanması və həyata keçirilməsi ilə bağlı davamlı və məqsədönlü bir prosesdir. İctimai istehsalın səmərəliliyinin artırılması sosial sistemin fəaliyyət göstərməsində və özünü inkişaf etdirməsində daxili amil kimi çıxış edir.

Yenilikçi bir inkişaf növü ilə iqtisadi böyümənin şərtləri istehsalın intellektuallaşmasıdır; iqtisadi böyümənin məqsədi əvvəller qeyri-iqtisadi amillər olaraq adlandırılan milli sərvətdəki komponentlərin payının mütləq və nisbi artmasıdır. Bundan əlavə, iqtisadi böyümənin və maliyyə infrastrukturunun inkişafının səmərəliliyinin meyarlarından biri də sahibkarların və ev təsərrüfatlarının insan kapitalının yığılmamasına xərclərinin artırılmasıdır [3, s. 14]

Nəticədə iqtisadiyyat bilik mühəbadəsi və qarşılıqlı qiymətləndirmə əsasında fəaliyyət göstərən bir sistemə çevrilir. Əməyin biliklə əvəz edilməsi, alımlara əmək fəaliyyətinin mümkün yaradıcılıq elementləri ilə xarakteri-

ən olunan yeni bir fəaliyyət növü ilə əvəz edilməsi, intellektual kapitalın toplanması, məlumat və təcrübənin müvəyyənləşdirilməsi, toplanması və yayılması, ilkin şərtlərin yaradılması barədə danişmaga əsas verir. Məlumat və təcrübənin yayılması və ötürülməsi müəssisə və təşkilatların fəaliyyətində ən planlı çıxır (bilik [4, s. 5]).

Elm adamları tərəfdən aparılan araşdırımlar, maliyyə infrastrukturunu inkişafında intellektual dəyərlərinin maddi ehtiyatları və maliyyə kapitalı ilə müqayisədə koskin bir artım olduğunu göstərir. Tədqiqat və inkişafə xərclənən bir dolların texnologiyaya yatırılan dollardan səkkiz dəfə çox qazanc gətirdiyi müvəyyən edilir. Bütün bunlar maliyyə infrastrukturunun yenilikçi sosial-iqtisadi inkişaf yoluna keçməsindən xəbər verir.

Bu günlərdə maliyyə infrastrukturunu terminini tez-tez media, elmi və analitik nəşrlərdən eşitmək mümkündür. Ümumilikdə infrastrukturun və onun ayrı-ayrı komponentlərinin (bazar, nəqliyyat, sosial və s.) mövcudluğu və inkişafına xüsusi diqqət yetirilir. Bu və ya digər şəkildə bu məsələyə toxunan konsepsiyalar, inkişaf proqramları qəbul edilir ki, bu da hər hansı bir bölgə və bütövlükdə infrastrukturun formalamaşması və inkişafı probleminin strateji əhəmiyyətini göstərir.

Maliyyə bazarı mexanizmlərinin təsərrüfat prosessinin iştirakçılarının davranışına intizam təsiri göstərə bilməsi üçün, yalnız makroiqtisadi deyil, həmçinin müvafiq mikroiqtisadi şərtlər də tələb olunur: "mülqavılıq mədəniyyəti"; mülkiyyət hüquqlarının və mülqavılıq hüquqlarının informenti; uzunmüddətli məqsədlər gündən maliyyə institutlarının formalamaşması; mülkiyyət mütləqəbatlarının və təsərrüfat səvdələşmələrinin şəffaflığının təmin olunması. Qeyd olunan tələblərə riayət edilmədən, iqtisadi artuma olverişli şərait yaradan şərtlər (qısamüddətli planda) maliyyə vəsitiçilərinin mövqelərinin gücləndiriləcək hesabına deyil, misal üçün, onların tədricən məhv edilməsi yolu ilə, maliyyə intizamının möhkəməndiriləcək deyil, sahibkarların bir hissəsinin faktiki olaraq banklara olan borclardan azad edilməsi yolu ilə yaradıla bilər.

Müasir maliyyə bazarlarının tənzimləmə və monitoring infrastrukturunu ən əhəmiyyətli tərkib elementlərinə aşağıdakılardır aid edilir:

- mülkiyyət hüquqlarının, mülqavılıq hüquqlarının və əhdəliklərinin informentini təmin edən məhkəmə hüquq instansiyaları,
- bank nəzarəti organları və qiymətli kağızlar bazarı üzrə komissiyalar, müştəqil və effektiv auditor nəzarəti sistemi,
- əzəl analitik firmalar, məsələn, müxtəlif korporasiyaların və maliyyə vəsitiçilərinin reytinqlərini təşkil edən şirkətlər,
- müvafiq fəaliyyət sahəsində davranış standartlarını və normalarını müvəyyən edən müştəqil peşəkar təşkilatlar.

Inkişaf etmiş maliyyə infrastrukturunun olması bir ölkəyə (bölgəyə) investisiyaların cəlb edilməsində, onların rasional yerləşdirilməsində və müvafiq olaraq ərazinin davamlı iqtisadi inkişafının təmin edilməsində ən vacib amillərdən biridir. Davamlı inkişaf üçün maliyyə infrastrukturunun əhəmiyyəti bu məsələyə olan elmi marağı izah edir. Xüsusilə, galəcək inkişaf istiqamətlərini müvəyyənləşdirmək lazımdır, bunun üçün maliyyə infrastrukturunun tərkib hissələri, ölkə və bölgə iqtisadiyyatundakı yeri müvəyyənləşdirilməlidir [5].

Bir tərəfdən, maliyyə infrastrukturunu dedikdə, maliyyə sisteminin xüsusi bir hissəsi, ayırlımadır bir qurum kimi maliyyə sisteminin fəaliyyətini təşviq edən və təmin edən maliyyə qurumları, maliyyə alətləri və texnologiyaları məcmusuna nəzərdə tutulur. Eyni zamanda, "maliyyə bazarının infrastrukturunu, onun fəaliyyəti göstərməsinə şərait yaradan və fəaliyyət göstərən bir təşkilat kompleksi olaraq banklar, maliyyə qurumları, məlumat və reytinq agentlikləri, ticarət təşkilatları və qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən dəstəklənir. Bütün infrastrukturları ilə maliyyə infrastrukturunu həm vaxt, həm də məkan daxilində maliyyə mənbələrinin dövriyyəsinin davamlılığını təmin etmək üçün nəzərdə tutulmuşdur.

Bu institutional baxımdan maliyyə infrastrukturunda aşağıdakı əsas blokları ayırmak olar: maliyyə vasitəçilərinin infrastrukturunu, qiymətli kağızlar bazarının infrastrukturunu, maliyyə bazarlarının informasiya infrastrukturunu və özünlüntənzimləmə infrastrukturunu [6].

Maliyyə infrastrukturunun bir sıra təşkilati formaları mövcuddur. Həzirdə transmilli şirkətlər ən böyük inkişafı əldə edərək, yalnız müxtəlif ölkələrin iqtisadiyyatlara deyil, həm də bütövlükdə dünya maliyyə sistemini əhəmiyyətli dərəcədə təsir göstərirler.

Beləliklə, hazırlanmış nəzəri və metodoloji müddələrin reallaşdırılmasına aşağıdakı imkanları təqdim edəcək: maliyyə bazarının tənzimlənməsi üzrə təşkilati-iqtisadi mexanizmi, ona maliyyə bazarı meqətənzimləyicisinin formalamaşdırılmasında və onun işinə bazar iştirakçılarının özü tənzimlənən təşkilatlarının fəaliyyətinin birləşdirilməsində ifadə olunan, lazımlı olan sistemlik və secentralizasiya səviyyəsinin verilməsi əsasında, optimallaşdırmaq; maliyyə bazarı infrastrukturunun inkişafını, təşkil edilmiş bazarda maliyyə alətləri ilə sövdələşmələrin icra edilməsinə təmin edən hesablama qoşağı olaraq mərkəzi depozitarının yaradılması, kriliq fəaliyyətinin, mərkəzi kriliq təşkilatı institutunun formalamaşdırılmasına qədər, inkişaf etməsi, qeydiyyatçıların fəaliyyətinin təminat mənbələrinin və məqsədlərinin yenidən mənalandırılması nəticəsində onu təşkil edən sistemlərin etibarlılığının artırılması istiqamətində, maliyyə alətləri üzrə mülkiyyət hüquq uşutunun təşkilinən

əsas risklərinin onların emitentlərinin üzərinə yüklənməli olduğundan çıkış edərək, nizama salmaq.

Ədəbiyyat

1. Акулов В.Б. Акулова О.В. Экономическая теория. Учебное пособие. Петрозаводск: ПетрГУ. 2002, 301 с.
2. Мильнер Б. Управление знаниями - вызов XXI века // ВЭ, 2010.
3. Кулиев Р.А. Глобализация мировой экономики и Азербайджан. Издательство «Элм», Баку; 2010. - 340 с.
4. Михнева С.Г. Интеллектуализация экономики: инновационное производство и человеческий капитал. //Инновации. 2003. №1, s.18
5. Акулов В.Б. Акулова О.В. Экономическая теория. Учебное пособие. Петрозаводск: ПетрГУ. 2002, 301 с.
6. Максимова В.Ф., Максимов К.В., Вершинина А.А Международные финансовые рынки и международные финансовые институты: Учебное пособие./ - M., 2008. 269 с.